

## ABRAZİVİN METALLA KONTAKT ZONASINDA YARANAN GƏRGİNLİKLƏRİN TƏYİNİ VƏ ONLARIN ABRAZİV YEYİLMƏ İNTENSİVLİYİNƏ VƏ MEXANİZMİNƏ TƏSİRİNİN ANALİZİ

**Y.A.Əmənov**

*Azərbaycan Texniki Universiteti*

*E-mail: amanov.yahya@aztu.edu.az*

**Açar sözlər:** gərginlik, yeyilmə intensivliyi, yeyilmə mexanizmi, deformasiya, mikrokəsilmə

**Xülasə.** Məqalədə abrazivin metalla kontakt zonasında yaranan gərginliklərin və digər göstəricilərin təyini məsələsinə baxılmışdır. Aparılmış analizlərlə və bir abrazivlə cizma metodу ilə yerinə yetirilmiş ilkin sınaqlarla müəyyən edilmişdir ki, abrazivin metalla kontakt zonasında yaranan gərginlik detalların abraziv yeyilmə intensivliyinə və mexanizminə böyük təsir göstərir. Abrazivin metalla kontaktı detalların səth qatında getdiyindən və bu qatın iş şəraitində asılı spesifik xassələrə malik olduğundan, yeyilməyə davamlığı qiymətləndirmək üçün, onun mexaniki xassələrini bilmək lazımdır. Bu məqsədlə bir abrazivlə cizma metodundan istifadə edərək, aparılmış sınaqların nəticələri əsasında, abrazivin metalla kontakt zonasında yanan gərginliklərin təyini üzrə analitik ifadələr alınmışdır. Alınmış bu ifadələr, abrazivin cizici ucunun parametrləri məlum olduqda, sınaqları aparmadan da səth qatının mexaniki xassosunu xarakterizə edən və yeyilmə mexanizminə böyük təsir göstərən gərginlikləri, həmdə digər göstəriciləri təyin etməyə imkan verir. Cizici qüvvənin təsirindən yaranan gərginlik materialın abraziv yeyilməyə müqavimətini xarakterizə etdiyindən ondan layihələndirmə zamanı materialların seçilməsində də istifadə etmək olar.

**Giriş.** Aparılmış analizlər və ilkin sınaqlar əsasında [1] müəyyən edilmişdir ki, abrazivin metalla kontakt zonasında, nisbi yerdəyişmə zamanı, qiymət və istiqamətləri müxtəlif olan qüvvələr ( $F_y, F_x, F_n, F_s$ ) təsir edir. Bu qüvvələrdən yaranan gərginliklər hesabına kontakt zonasında mürəkkəb gərginlikli vəziyyət yaranır. Bu da öz növbəsində abraziv yeyilmə intensivliyinə və mexanizminə təsir göstərməyə bilməz. Qoyulmuş məsələnin həllinin həm praktiki, həm də nəzəri əhəmiyyəti vardır. Belə ki, gərginliklərin, xüsusilə materialların dağılmağa müqavimətini xarakterizə edən cizici qüvvənin təsirindən yaranan gərginliyin qiymətini bilinmək konstruktora layihələndirmə ərəfəsində materialı seçməyə imkan verir ki, bu da məsələnin aktuallığını artırır.


Praktika göstərir ki, konstruksiyaetmə zamanı tribotexniki hesabatın tətbiq edilməsi maşınların etibarlıq göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə və yaradılmış maşının konstruksiyasının təkmilləşdirilməsi və çatdırılması üzrə geniş tədqiqat programını kənarlaşdırmağa imkan verir. Abraziv yeyilməyə hesabat şübhəsiz ki, maşın hissələrinin abraziv yeyilməsini azaltmaq və resursun artırılması ilə nəticələnən nəzəri və praktiki əhəmiyyəti vardır. Aparılmış sınaqların və hesablamaların nəticələrinə əsaslanaraq qeyd etmək olar ki, layihələndirmə ərəfəsində yeyilməyə davamlığın və buna uyğun detalların uzunmürlüyünün əsasını qoymaq olar. Abraziv yeyilmə şəraitində işləyən detalların materialını seçmək üçün materialların mexaniki xassələrindən yeyilməyə davamlıq meyarını müəyyən etmək lazımdır. Bir çox tədqiqatçılar yeyilməyə davamlıq meyarı olaraq materialın bərkliyindən istifadə etmək məsləhət görür. Hal-hazırda istehsalat şəraitində kürəni, konusu və ya piramidanı batırmaq yolu ilə bərkliyə mexaniki sınağın tətbiqi geniş yayılmışdır. Lakin abraziv yeyilmə zamanı materialın səthində müxtəlif dərinlik və uzunluqda dağılmalar (cızıqlar) əmələ gəlməsi ilə əlaqədar qeyd olunan metodla materialın təyin edilən mexaniki xassəsindən bərklikdən yeyilməyə davamlığı qiymətləndirmək üçün kifayət qədər etibarlı meyar kimi istifadə etməyə imkan vermir. Abraziv yeyilməyə davamlığın vahid meyarının olmaması metalşunaslarının yeni daha yüksək yeyilməyə davamlı konstruksiya materialının yaradılması üzrə işlərini çətinləşdirir. Abraziv yeyilmə mexanizminin öyrənilməsi qara metalların aparıcı (əsas) yeyilməyə davamlıq meyarının təyin edilməsinə yaxınlaşmağa, həm də metalların yüksək abraziv yeyilməyə davamlığını təmin edən bu meyarın lazımı qiymətini almaq üçün vasitənin (üsulun) tapılmasına imkan verir.

Bələliklə, maşınlarda sürtünmə düyünü detallarının abraziv hissəciklərin olması şəraitində yilməsinin geniş yayılmasına və öyrənilməsinə baxmayaraq bəzi sahələr üzrə, xüsusi ilə kontakt-abraziv yeyilmə mexanizminə aid tədqiqatların az olması bu növ yeyilmənin mexanizmini aydınlaşdırmaq üçün kifayət etmir. Detal-abraziv hissəcik-detal (D-A-D) sisteminin yeyilmə prosesinin formalaşma xüsusiyyətlərini aydınlaşdırmaq üçün bir sıra tədqiqat işlərinin yerinə yetirilməsi lazımdır. D-A-D sistemində gərginliklərin səviyyəsi, sürtünmənin kinematik xüsusiyyətləri və səth qatının dağlıma xarakteri onun elementlərinin qarşılıqlı təsir şəraitindən asılıdır. Burada əsas həllədici faktorlar sistemə tətbiq olunan yük, detalların bərklikləri, abraziv hissəciklərin ölçüləri və möhkəmliyi, hissəciklərin şərti sferik diametri, onun çıxıntılarının dəyirmilik radiusları, iş şəraiti və sairədir.

**İşin məqsədi.** Abrazivin metalla kontakt zonasında yaranan gərginlikləri təyin etmək və onların abraziv yeyilmə intensivliyi və mexanizminə təsirini, həm də abraziv yeyilmə mexanizminin aydın olmayan cəhətlərini dəqiqləşdirmək və detalların materiallarının tipik dağılıma növünü, yəni cizilmanın yaranma mexanizmini aydınlaşdırmaqdan ibarətdir.

**Məsələnin həlli.** Qoyulmuş məsələni həll etmək üçün həm nəzəri, həm də eksperimental tədqiqat metodundan istifadə edilmişdir. Aydır ki, abrazivlə metalın kontaktı onun səth qatında gedir. Abraziv hissəciklər səth qatı ilə kontakta girərək onlarda paylanma xarakteri və ədədi qiyməti materialın xassəsindən, hissəciklərin formaları, ölçüləri, bərkliyi, detalların səthinə təsir istiqaməti, şərait və yerləşmə vəziyyətindən asılı geniş gərginliklər spektri yaradır. Tədqiqatçılar uzun müddət abraziv yeyilməni yalnız abraziv hissəciklərin kəsici təsiri ilə əlaqələndirirdilər. Lakin tədqiqatlar göstərir ki, abrazivin metalla kontakt xarakterindən asılı olaraq elastik, plastik deformasiyalar və mikrokəsimə baş verə bilər. Eksperimentlər işlənmiş metodikaya [1,4] uyğun bir abrazivlə cızma metodu ilə yerinə yetirilmişdir. Bu metodun əsas üstün cəhəti bir sıra faktorları, xüsusilə abrazivin forma və ciziciliçəklərinin parametrlərinin (dəyirmilik radiusunun, təpə bucağının), sürtünmə səthlərinə təsir istiqamətinin müxtəlifliyini və s. nəzərə almamağa imkan verməsidir.

Radiusu  $\rho$  olan sferik ucluqlu indentoru materiala batırıldığda, batırılma dərinliyindən asılı olaraq müxtəlif deformasiyalar baş verir. Tətbiq olunan yükün  $F_y$  təsiri altında abrazivin nisbi yerdəyişməsi zamanı kontakt zonasına deformasiyaya müqavimət qüvvəsi və ya cızıcı qüvvə  $F_x$ , materialın abrazivə normal reaksiya qüvvəsi  $F_n$  və abrazivlə metal arasında sürtünmə qüvvəsi  $F_s$  təsir edir (şəkil 1). Bu qüvvələrin təsirindən kontakt zonasında yaranan mürəkkəb gərginlikli vəziyyət həm abraziv yeyilmə intensivliyinə, həm də mexanizminə böyük təsir göstərə və onlara uyğun gərinliklərin təyini bir sıra məsələləri aydınlaşdırmağa imkan verə bilər. Sürtünmə və yeyilmə proseslərinin tədqiqinin analizini asanlaşdırın metodlardan biri də bu prosesin baş verdiyi şəraiti yaratmaqdır. Qeyd olunduğu kimi abraziv yeyilmənin əsas xarakterik xüsusiyyəti sürtünmə səthlərində cızıqların yaranmasıdır. Bu baxımdan qoyulmuş məsələni həll etmək üçün son illərdə laboratoriya şəraitində geniş istifadə olunan bir abrazivlə cızma metodundan istifadə edirik [4].



*Səkil 1.* Abrazivin metalla kontakt zonasında yaranan qüvvələr sxemi

Bu halda əsas diqqət abrazivin cızıcı ucunun parametrlərinin və ona düşən yükün təyin edilməsinə yönəlməlidir. Bu məqsədlə tədqiqat işləri aparıllaraq abraziv hissəciklərin cızıcı uclarının həm həndəsi parametrləri ( $\rho=30\text{mm}$ ,  $\beta=50^\circ\pm5^\circ$ ), həmdə ona tətbiq olunan yük ( $F_y=1,00\ldots5,50\text{N}$ ) təyin edilmişdir [4,5]. Mineral hissəciklərin möhkəmliyini qiymətləndirən zaman, qırıcı qüvvənin hissəciklərin maksimum en kəsik sahəsinə nisbəti kimi təyin edilən, həddi gərginlikdən  $6_{\text{dag}}$  istifadə edirik. Hissəciklərin möhkəmliyinin bu üsulla qiymətləndirilməsinin şərti olmasına baxmayaraq baxılan D-A-D sisteminin qarşılıqlı təsir xarakterinin analizi üçün əlverişli məlumatlar verir. Abraziv hissəciklərlə metalların cızılması mürəkkəb proses olub, aralarındaki nisbət sabit olmayan və batma dərinliyindən asılı olan, çox mürəkkəb qüvvələrin təsiri şəraitində baş verir.

Qoyulmuş məsələni aydınlaşdırmaq üçün işlənmiş metodika üzrə [1,4] sınaqlar aparılmış və onların nəticələri qrafiklərdə (şəkil 2-8) verilmişdir.

Səth qatının möhkəmlik və deformasiya olunma xassələri materialların yeyilməyə müqavimətinin qiymətləndirilməsində mühüm rol oynayır. Aydındır ki, həcmi və səthi xassələr arasında müəyyən asılılıqlar vardır. Tədqiqatlarla müəyyən edilmişdir ki, abraziv hissəciklərin sürtünmə izi (cızıqlar) metalların kəsilməsi və ya sıxışdırılması nəticəsində yaranır. İşdə [2] qeyd edilir ki, poladların dartılmada dağılmaya müqaviməti kəsmə qüvvəsi ilə xətti asılılığa malikdir. Metalların abrazivlə cızılma şəraitində mikroyonqarın ayrılması və ya hissəcik ayrılmadan metalin sürüşməsi və onun strukturunun dağılması müşahidə olunur. Yeyilməyə davamlığın sürüşməyə müqavimətindən asılılığını müəyyən etmək üçün sınaqlar aparılmışdır [3]. Birbauma görə metalin cızılma yolu ilə təyin edilən bərkliyi, standart üsulla, yəni müxtəlif formalı ucluqları (məsələn, piramidanı) batırma üsulu ilə təyin edilən bərkliyə mütənasibdir.

Buradan o nəticəyə gəlmək olar ki, metalların cızılmaya müqaviməti və abraziv yeyilmə zamanı yeyilməyə davamlıq müqayisə olunan xarakteristikalarıdır. Lakin materialın indentorla sıxışdırılma prosesində deformasiyanın qeyri-müəyyənliyi cızılmaya müqavimətlə sürüşməyə müqavimət arasında uyğunluğun olmasını yoxlamağa imkan vermir. Qeyd olunan xüsusiyyətləri dəqiqləşdirmək məqsədi ilə sürüşməyə müqavimət və yeyilməyə davamlıqla əlaqəsi olan bərklik arasındaki asılılıq tədqiq edilərək alınmış nəticələrə əsasən demək olar ki, bu asılılıqlar eyni xarakterə malikdirlər [3]. Sınaq prosesində və analitik üsulla hesablamalar əsasında alınmış nəticələrin analizi ilə müəyyən edilmişdir ki, kəsmə qüvvəsinin ( $F_x$ ) abrazivlə tətbiq olunan normal şaquli qüvvədən ( $F_y$ ) (şəkil 2) və abrazivin nisbi batma dərinliyindən ( $h/\rho$ ) (şəkil 4) asılılığı eyni xarakterə malikdir.  $F_y$  qüvvəsinin və  $h/\rho$  nisbətinin kiçik qiymətlərində  $F_x$  qüvvəsinin qiyməti müxtəlif bərklikli materiallar üçün təxminən yaxın, faktorların qiyməti artdıraqca isə fərq artır.

Bizim fikrimizə görə bunun əsas səbəbi faktorların qiymətini artırdıraqca deformasiyanın xarakterinin dəyişməsidir, yəni bu halda mikrokəsilmə prosesinin plastik deformasiyadan üstün olmasına. Müxtəlif yüklərdə kəsmə qüvvəsinin materialın bərkliyindən asılılığının ( $F_x$ -HB) (şəkil 3) analizindən görünür ki, bərkliyin kiçik qiymətlərində  $F_y$  qüvvəsini artırdıraqca  $F_x$  qüvvəsinin qiymətləri arasındakı fərq böyük, bərkliyi artırdıraqca bu fərq tədricən azalır. Bu da yuxarıda qeyd olunan xüsusiyyətlə izah olunur. Kəsmə qüvvəsinin abrazivlə tətbiq olunan qüvvəyə nisbətinin  $F_x/F_y$  materialın bərkliyindən asılılığı  $F_y$  qüvvəsinin bütün qiymətlərində eyni xarakterə malikdir və bərklik artıraqca  $F_x/F_y$  nisbətində azalır.

İlkin tədqiqatların (sınaqların) nəticələrinin analizi əsasında müəyyən edilmişdir ki, sınaq prosesində kəsmə qüvvəsinin ölçülülmüş qiyməti, alınmış analitik asılılıqla (11) hesablanmış qiymətdən çox az fərqlənir.


Abrazivlə cızma prosesində təsir edən qüvvələrdən yaranan gərginliklər uyğun olaraq aşağıdakı düsturlarla təyin edilir:

$$F_x \text{ qüvvəsindən} \quad \sigma_x = \frac{F_x}{1,343 \cdot h \cdot \sqrt{h(2\rho - h)}} \quad (1)$$


$$F_y \text{ qüvvəsindən} \quad \sigma_y = \frac{2F_y}{\pi \cdot h(2\rho - h)} \quad (2)$$

Normal  $F_n$  qüvvəsindən


$$\sigma_n = \frac{F_n}{\pi \cdot \rho \cdot h} \quad (3)$$




Şəkil 2. Kəsmə qüvvəsinin abrazivə tətbiq olunan qüvvədən asılılığı




Şəkil 3. Kəsmə qüvvəsinin materialın bərkliyindən asılılığı




Şəkil 4. Kəsmə qüvvəsinin abrazivin nisbi batma dərinliyindən asılılığı



Şəkil 5. Kəsmə qüvvəsinin abrazivə tətbiq olunan qüvvəyə nisbətinin materialın bərkliyindən asılılığı



Şəkil 6. Abrazivin metalla kontakt zonasında yaranan gərginliklərin abrazivə tətbiq olunan qüvvədən asılılığı




Şəkil 7. Abrazivin metalla kontakt zonasında yaranan gərginliklərin materialın bərkliyindən asılılığı

Gərginliklərin  $\sigma_x$ ,  $\sigma_y$ ,  $\sigma_n$  abrazivə tətbiq olunan qüvvədən  $F_y$  asılılığından (şəkil 6) görünür ki,  $\sigma_x$  və  $\sigma_y$  gərginliklərinin qiyməti  $F_y$  qüvvəsinin bütün qiymətlərində eynidir,  $\sigma_n$  gərginliyinin  $F_y$  qüvvəsinin kiçik qiymətlərində  $\sigma_x$  və  $\sigma_y$  gərginliklərin qiyməti ilə müqayisə olunan həddə, böyük qiymətlərində isə onlar arasındaki fərq artır. Qrafikdən göründüyü kimi  $\sigma_x$  və  $\sigma_y$  gərginliklərinin  $F_y$  qüvvəsini artırıqca artma intensivliyi  $\sigma_n$  gərginliyinin artım intensivliyindən böyükdür.

Gərginliklərin  $\sigma_x$ ,  $\sigma_y$ ,  $\sigma_n$  materialın bərkliyindən  $HB$  asılılığı (şəkil 7) düz xətt qanunu üzrə dəyişir.  $\sigma_x$  gərginliyi səth qatının mexaniki xarakteristikası olduğundan ondan materialın abraziv yeyilməyə müqavimətini qiymətləndirmək üçün istifadə etmək olar.


Kəsmə qüvvəsinin abrazivə tətbiq olunan qüvvəyə nisbətinin  $F_x/F_y$  abrazivin nisbi batma dərinliyindən  $h/\rho$  asılılığında görünür ki,  $h/\rho$  nisbəti artırıqca  $F_x/F_y$  nisbətidə artaraq vahidə yaxlaşır (şəkil 8).



Şəkil 8. Kəsmə qüvvəsinin abrazivə tətbiq olunan qüvvəyə nisbətinin ( $F_x/F_y$ ) abrazivin materiala nisbi batma dərinliyindən ( $h/\rho$ ) asılılığı.

M.M. Xruşşov və M.A.Babiçev [2] müəyyən etmişlər ki, materialın batırılmaqla təyin edilən bərkliklə cızma zamanı təyin edilən (Birbauma görə) bərklik mütənasibdir və bu mütənasiblik əmsalı 0,4-ə bərabərdir. Bizim tədqiqatlara görə bu göstəricilər arasındaki əlaqə bir mənalı deyil. Ehtimal etmək olar ki, bu əlaqənin xarakterinə indentora tətbiq olunan yükün qiyməti təsir göstərir. V.K.Qriqoroviç [6] tərəfindən çox böyük yüklərdə aparılmış analoji sınaqlar zamanı baxılan xarakteristikalar arasında xətti asılılıq alınmış, ancaq mütənasiblik əmsali, əvvəlkindən iki dəfə böyükdür. V.K.Qriqoroviçin fərziyələrinə görə fiziki bircinsli materialların bərkliyinin, indentora tətbiq olunan yükdən, cızılmaya sərf olunan işin qiymətindən asılı olmayaraq, sabit xarakterə malik olması sınaqlarla təsdiq olunmamışdır.

Bir abrazivlə cızmma prosesində abraziv yeyilmə qanuna uyğunluqlarını və dağıılma xarakterini müəyyən etmək üçün cızığın profili və dibi üzrə mikroskopda (MİM-7) 360 və 500 dəfə böyütməklə metalloqrafik tədqiqatlar aparılmışdır (şəkil 9 a,b,c,e). Tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, deformasiya olmuş material cızığın uzunluğu üzrə qeyri bərabər paylanır və bu qeyri-bərabər paylanma abrazivə tətbiq olunan yükü artırıqca artır. Cızıqların dibinin tədqiqi zamanı metal sürüşmələr, ovulmalar və s müşahidə olunmuşdur ki, bu da cızma prosesində müxtəlif xarakterli dağılmaların baş verdiyini göstərir. Bu dağılmaların xarakteri və intensivliyi materialın bərkliyindən və abrazivə tətbiq olunan yükdən, yəni kontakt zonasında yaranan gərginlikli vəziyyətdən, asılı olaraq dəyişir. Belə ki, aşağı bərklikli nümunələrdə materialın plastik deformasiyası mikrokəsilmə ilə müqayisədə üstünlük təşkil etdiyi halda, bərklik artırıqca bu nisbət azalır və mikrokəsilmə üstünlük təşkil edir [3]. Beləliklə, bütün qeyd olunanlar abrazivin metalla kontakt zonasında yaranan mürəkkəb gərginlikli vəziyyətlə əlaqəli baş verir.



*Şəkil 9. Nümunələrin üzərində bir abrazivlə çizma prosesində abrazivə tətbiq olunan qüvvədən asılı alınan çiziqlарın xarici görünüşü: a)  $F_y = 1,5\text{N}$ , c)  $F_y=2,0\text{N}$ , b,e)  $F_y=5,5\text{N}$*

Aparılmış metalloqrafik tədqiqatlarla müəyyən edilmişdir ki, poladlar üçün gərginliyin  $6_x$  qiyməti təxminən materialın mikrobərkliyinə yaxındır. Beləliklə, çizilməyə müqavimət kimi xüsusi xassəyə malik  $6_x$  ölçü vahidinə və mənasına görə gərginlik olub yaranan çizığın ölçülərinə görə təyin edilir və materialın səth qatının əsas mexaniki xassəsidir.

Ədəbiyyatlardakı məlumatların və bizim tədqiqatın nəticələrinin analizləri göstərir ki, səth qatının mexaniki xassələrinin çizma üsulu ilə qiymətləndirilməsi materialların abraziv yeyilmə zamanı yeyilməyədəvamlığı haqqında, indentoru batırmaqla təyin edilən bərkliklə müqayisədə, daha dəqiq və tam təsəvvür yaradır. Bununla əlaqəli materialların nazik səth qatının bərkliyinin təyinində, yeyilməyədəvamlığın və mexaniki xassələrinin qiymətləndirilməsində sklerometriyanın tətbiqi geniş perespektivlər açır.

**Nəticə.** Aparılmış analizlər və sınaqların nəticələrinə əsasən müəyyən edilmişdir ki, bir abrazivlə çizma metodu abraziv yeyilmə mexanizmini aydınlaşdırmağa və kontakt zonasında yaranan gərginliklərin təyini üçün analitik asılılıqların alınmasına imkan verir.. Analizlərlə müəyyən edilmişdir ki, kəsilməyə müqavimət gərginliyi  $6_x$  səth qatının mexaniki xassəsi olub ondan materialın yeyilməyədəvamlığını qiymətləndirmək üçün meyar kimi istifadə etmək təklif olunur.

## ƏDƏBİYYAT

- Əmənov Y.A. Abrazivin metalla toxunma zonasında yaranan gərginliklərin təyini metodikası haqqında. AzTU-nun elmi əsərləri, 2021, №1, s. 65-71.
- Хрущов М.М., Бабичев М.А. Абразивное изнашивание. М., Изд-во «Наука», 1970, 252 с.
- Əmənov Y.A., Cəfərov Ə.A. Materialların abraziv yeyilmə mexanizminin bəzi məsələlərinin tədqiqi haqqında. Maşınşunaslıq, 2016, № 2, s. 29-33.
- Бабаев С.Г., Аманов Я.А. К методике исследования абразивного износа металлов в нефтяной среде. Материалы III научно-технической конференции молодых ученых и специалистов нефтяного машиностроения. Баку, 1973, с.56-60.
- Аманов Я.А., Газиев И.Г. Прибор для определения прочности абразивных частиц. Ученые записки AzTU, 1993, №1 с.24-29.
- Григорович В.К. Твердость и микротвердость металлов. Изд-во «Наука» 1976, 230 с.

**DEFINITIONS OF STRESSES ARISING IN THE CONTACT ZONE OF THE ABRASIVE WITH THE METAL AND ANALYSIS OF THEIR INFLUENCE ON THE INTENSITY AND MECHANISM OF ABRASIVE WEAR****Y.A.Amanov***Azerbaijan Technical University*

**Abstract.** The article deals with the issues of determining stresses and other indicators that arise in the contact of the abrasive with the wear surface of the metal. The analysis and tests carried out by scratching with a single abrasive revealed that the stresses arising in the contact zone have a significant impact on the intensity and mechanism of abrasive wear. If we take into account that the contact processes occur directly on the surface layer of the metal, which has specific properties, then in order to assess the wear resistance, it is necessary to know its mechanical properties. The use of the scratching method with a single abrasive made it possible to obtain analytical dependences for determining the stresses in the contact of the abrasive with the metal. If the parameters of the scratching peaks of the protrusions of abrasive particles are known, then these dependences make it possible to determine the stresses without testing. The stress obtained from the scratching force characterizes the resistance of the material to abrasive wear, which can be used when choosing a material at the design stage.

**Keywords:** *stress, wear intensity, wear mechanism, deformation, micro cutting.*

**ОПРЕДЕЛЕНИЯ НАПРЯЖЕНИЙ ВОЗНИКАЮЩИХ В ЗОНЕ КОНТАКТА АБРАЗИВА С МЕТАЛЛОМ, И АНАЛИЗ ВЛИЯНИЯ ИХ НА ИНТЕНСИВНОСТЬ И МЕХАНИЗМ АБРАЗИВНОГО ИЗНАШИВАНИЯ****Я.А.Аманов***Азербайджанский технический университет*

**Резюме.** В статье рассмотрены вопросы определения напряжений и других показателей, возникающих в контакте абразива с изнашиваемой поверхностью металла. Проведенным анализом и испытаниями, путем царапания единичным абразивом, выявлено, что напряжения, возникающие в контактной зоне оказывают существенное влияние на интенсивность и механизм абразивного изнашивания. Если учесть, что процессы контакта происходят непосредственно на поверхностном слое металла, имеющий специфические свойства, то для оценки износостойкости необходимо знание ее механических свойств. Использование метода царапания единичным абразивом позволили получить аналитические зависимости по определению напряжений в контакте абразива с металлом. Если известны параметры царапающих вершин выступов абразивных частиц, то эти зависимости позволяют определить напряжения без проведения испытаний. Напряжение, полученное от силы царапания характеризует сопротивление материала абразивному изнашиванию, которое можно использовать при выборе материала на стадии конструирования.

**Ключевые слова:** *напряжение, интенсивность изнашивание, механизм изнашивания, деформация, микро резание.*

Daxil olub: 30.01.2023